



foto - 3x4 sm

CV

Adı: İ sax
Soyadı: Mustafayev

Ünvanı: Bakı şəhəri, Yeni Yasamal, 1, ev 32, mən. 135.

Təvəllüdü: 10-01-1955

Ailə vəziyyəti: evli

E-mail: isahmustafayev@hotmail.com

Tel: İş: +99412 431 6069 Mobil: +99450 3121193

Təhsili

1972-1978 Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika, Azərbaycan, Bakı
1978-1979 7 №BŞX, Azərbaycan, Bakı – internatura
1982-1985 Myasnikov ad. ÜETKİ, Moskva – aspirantura

Elmi dərəcəsi və elmi adı

1985	Tibb elmləri namizədi
2005	Tibb elmləri doktoru
2016	Dosent
2017	Professor

Pesə fəaliyyəti

2008-2018 – Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının müdir əvəzi.

Terapiya kafedrasında tibbi təhsil sisteminə nəzarət, daxili xəstəliklərin müxtəlif sahələri üzrə mühazirə, seminar və praktik məşğələlər, elmi məqalələr, metodik tədris vəsaitlərinin işlənilib

hazırlanması, klinik araşdırmalar, praktik səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçısı.

2006-2008 – Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının professoru.

Terapiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində daxili xəstəliklərin müxtəlif sahələri üzrə mühazirə, seminar və praktik məşğələlər, elmi məqalələr, metodik tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar, praktik səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçısı.

1985-2006 – Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının assistenti.

Həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodik tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələrin yazılması.

1982-1985 – Myasnikov ad. ÜETKİ, Moskva – aspirantura.

Professor-müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik təhlillərində, konsiliumlarda, patoloji-anatomik təşrihlərdə iştirak, kollokviumların keçirilməsi, dissertasiya işinin materialının toplanması, işin yazılması və müdafiəsi

1979-1982 – Tovuz MRX, terapevt.

Daxili xəstəliklərin diaqnostikası və müalicəsi

Nəşrlər

Terapiyaya dair 170 elmi iş, o cümlədən metodik tövsiyələr, tədris vəsaitləri, milli klinik tövsiyələrin hazırlanmasında iştirak. Məqalə və tezislər respublika və xaricdə dövrü nəşriyyatda çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

1986-2018 – Terapiyanın müxtəlif sahələrinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfranslarda iştirak və çıxışlar

2003-2018 – Avropa Kardioloji Cəmiyyətinin illik konqresləri, iştirak

2003-2016 – Avropa Hipertenziya Cəmiyyətinin konqresləri, iştirak

2008 – Türkmənistan Səhiyyəsinin 75 illiyinə həsr olunmuş elmi-praktik konqres, Türkmənistan, Aşxabad, çıxış

2011-2015 – Avropa Preventiv Kardiologiya konqresləri, iştirak

2011, 2013 – Ürək Çatışmazlığı Konqresləri, iştirak

2011 – Avropa Hipertenziya Cəmiyyətinin konqresi, İtaliya, Milan, poster məruzə

2011-2018 – Terapevt və kardioloqların beynəlxalq forumu, Rusiya Federasiyası, iştirak

2011-2018 – Azərbaycan Kardiologiya Cəmiyyətinin illik konqresləri, Bakı şəhəri, çıxışlar

2014 – Ürək Çatışmazlığı Konqresi, Böyük Britaniya, London, poster məruzə

2013 – Ümumdünya Hipertenziya Konqresi, Türkiyə, İstanbul, çıxış

2013 – Terapevt və kardioloqların beynəlxalq forumu, Rusiya Federasiyası, çıxış

2015-2018 – Bakı Ürək Günləri, çıxışlar

aprel 2019 MDB ölkələrin ürək çatışmazlığı üzrə ekspertlərin toplantısı (Memorandumun hazırlanması və müzakirəsi), Almata, Qazaxstan.

4-6 October, 2019-ci il – Türk Kardioloqlar Dərnəyi konqresi, Antaliya, Turkey

Elmi assosiasiyalar və cəmiyyətlərdə üzvlüyü

Dekabr 2019-ci ildən Azərbaycan Kardiologiya Cəmiyyətin sədri
Avropa Kardiologiya Cəmiyyəti

Dillər

Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı), Türk (yaxşı)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur

Pesəkar təcrübəsi

Daxili xəstəliklərin bütün sahələri, xüsusilə ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi, terapeutik xəstəliklər zamanı intensiv terapiya

Nailiyyətlər

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1. Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.

Ailə vəziyyəti: Evlidir. Həyat yoldaşım Şirinova Ehtiraz Ələkbər qızı (1958), məktəbdə biologiya müəliməsi. 3 övladım var: Mustafayev Samir İ sax (1982), həkim – kardioloq. Mustafayev İlqar İ sax (1984), Məmmədova Günay İ sax (1986) - həkim – kardioloq.